

DEMOKRATIYA

məqalələri

7

Prezident
idarəsinin
səlahiyyətləri

Riçard M. Tüss

We the People of the United States, in Order to form a more perfect Union, establish Justice, insure domestic Tranquillity, provide for the common Defense and our Posterity, do ordain and establish this Constitution.

Article 1

DEMOKRATIYA

məqalələri

«Amerikanın prezidenti vəzifəsi arxa cəbhədə bəlağətli çıxışlar etməkdən daha artıq şeylər tələb edir. O, tələb edir ki, prezident özünü mübarizənin ən qaynar yerinə atsın və bütün varlığı ilə arxasınca apardığı insanların qayğısına qalsın».

Con F. Kennedi

ABŞ prezidenti

İcraçı redaktor: Corc Klak / **Redaktor:** Melvin Urofski

Baş redaktor: Pol Malamud / **Bədii tərtibatçı:** Tadeuş Miksinski

«İnam» Plüralizm Mərkəzində tərcümə olunub. www.inamcfp.org

Tərcüməçi: Cahan Əliyeva / **Redaktor:** Vahid Qazi / **Korrektor:** Kamalə Cəfərova

MÜƏLLİF HAQQINDA:

Riçard Pios Amerika tarixi professoru və Barnard Kollecinə siyasi elmlər fakültəsinin dekani, eyni zamanda Nyu-Yorkdakı Kolumbiya Universitetinin humanitar elmlər üzrə aspirantura şöbəsinin professorudur.

Amerikanın prezident idarəsi bütün dünyada icra hakimiyyətinin ən güclü qanadı kimi tanınsa da, bir çox cəhətdən də o, ən çox məhdudiyətlərin tətbiq edildiyi bir vəzifədir. Prezident geniş rəsmi səlahiyyətlərə malikdir, ancaq Konstitusiyanın nəzarət və balanslar, həmçinin, qanuni məhdudiyətlər prinsipi ucubətindən bu vəzifənin sahibi həmişə, Harri Trumenin dediyi kimi, «prezident səlahiyyətlərinin əsasən insanları, görməli olduqları işləri ondan heç nə soruşmadan yerinə yetirmələrinə inandırmaqdan ibarət olduğunu» anlayır. Çox zaman bu, əmr vermək yox, inandırmaq hakimiyyətidir, belə bir vəziyyət isə prezident səlahiyyətlərinin məhdudiyət həddlərini müəyyənləşdirir.

Prezident idarəsinin yaradılması

Hakimiyyətin icra qanadının səlahiyyətləri öz əksini Konstitusiyanın II maddəsində tapıb; bu maddədə ölkənin vahid prezidentinin seçki (*seçki kollegiyası*) yolu ilə və dörd il müddətinə seçilməsi nəzərdə tutulur.

Konstitusiyanın II maddəsi ilə tanış olan hər kəsin diqqətini ilk növbədə prezident seçkilərinin keçirilməsi mexanizminə nə qədər böyük, prezidentin öz səlahiyyətlərinə isə nə qədər az yer verildiyi cəlb edir. Konstitusiyada prezidentə «Birləşmiş Ştatların icra hakimiyyəti» səlahiyyəti verilsə də, burada departament (*nəzirlik – red.*) rəhbərlərinə göstərişlər verilməsi, hökumət idarələrinə nəzarət edilməsi, yaxud səlahiyyətli şəxslərin vəzifədən kənarlaşdırılması haqqında konkret heç nə deyilmir. Prezidentin Senatın məsləhəti və razılığı ilə xarici ölkələrlə müqavilələr bağlaya bilməsinə baxmayaraq, burada həmin müqavilələri ləğv etmə səlahiyyətinin kimə aid olması barədə heç nə yoxdur. Prezident ali baş komandan hesab olunur, bununla belə, onun orduya əmr vermək səlahiyyəti və yaxud zabıt korpusu ilə əlaqələri haqqında da heç nə yazılmır. Prezident Konqresin fəvqəladə sessiyasını çağırma, onu ölkədəki vəziyyət barədə məlumatlandırma və bu barədə müvafiq tədbir təklif etmə, Konqresin qərarlarına veto qoya bilsə də, onun qanun gücündə olan qanunvericilik aktları qəbul etməsi barədə heç nə deyilmir.

Bu boşluqların heç biri təsadüfi deyil. Konstitusiyaya müəllifləri praktik insanlar idilər. Uzun müddət koloniya və ştatları idarə etməklə məşğul olmuşdular və onların əksəriyyətinin böyük hərbi və diplomatik təcrübəsi var idi. Onlar ştatların mərkəzi icraedici hakimiyyətə şübhə ilə yanaşan qanunverici orqanlarında Konstitusiyayı ratifikasiyadan keçirə bilmək üçün prezident səlahiyyətləri barədə məzmunca qısa və birmənalı olmayan maddə hazırlamışdılar. Bu səbəbdən onlar icra hakimiyyətinin səlahiyyətlərini nə tam şəkildə müəyyənləşdirmiş, nə də onu tamamilə məhdudlaşdırmışdılar. Əksinə, onlar bir çox məsələlərin həllini gələcək nəsillərin ixtiyarına buraxmışdılar.

Nəticədə iki cür şərh edilə bilən konstitusiyaya dili meydana çıxmışdır. İcra hakimiyyəti ya tamam məhdudlaşdırılmalı, nəzarət və balanslaşdırma prinsipinə tabe etdirilməli, ya da güclü iqtisadiyyat qurmaq üçün mərkəzi hökumətin əlində bir vasitə və xarici güclərin yeni dövlətin daxili işlərinə müdaxiləsi nəticəsində meydana çıxma biləcək təhlükələrə qarşı siper olmalıydı.

Namizədlərin seçilməsi və əsas seçkilər

Prezidentliyə namizədlərin və prezidentin seçilməsi üsulu da bir çox cəhətdən prezident səlahiyyətlərinin qeyri-müəyyən təbiəti ilə bağlı olmuşdur. Konstitusiyaya müəlliflərinin ilkin düşüncəsinə görə, prezidenti seçmək üçün hər dörd ildən bir bütün ştatların nümayəndələrindən təşkil edilən və böyük ştatların üstün mövqeyə malik olduqları seçki kollegiyası beş nəfərin namizədliyini irəli sürməli, Nümayəndələr Palatası isə bu beş nəfərin arasından ölkə prezidentini seçməliydi.

1800-cü ilin əvvəllərində siyasi partiyalar öz namizədlərinin xeyrinə seçki kollegiyasında kifayət qədər çoxluğa nail olmağa və beləliklə də cari partiya dominantlığı sistemi yaratmağa qadir idilər. 1830-cu illərdən etibarən ştat qanunvericiləri seçki kollegiyası üzvlərinin seçilməsi səlahiyyətini ştat xalqına həvalə etməklə prezidentin xalq tərəfindən səsvermə yolu ilə seçilməsi prinsipinin əsasını qoydular.

Əsas partiyalardan namizədlərin

seçilməsiylə bağlı hazırkı sistem hər ştatdan ümummillə partiya qurultayına nümayəndələrin (*ilkin seçkilər*), həmin qurultayda isə ölkə prezidentliyinə vahid partiya namizədinin seçilməsini nəzərdə tutur.

Uğurlu namizədlər seçici kütləsinə təsir göstərmək üçün seçki kampaniyasına fond toplamaqla özləri haqda kommuniya xarakterli radio və televiziya verilişləri hazırlatmaq və özlərinin media imiclərini yaratmaq qabiliyyətlərini nümayiş etdirirlər. Seçki kampaniyasını həyata keçirmək üçün vəsait fondlarının və medianın təşkili ilə bağlı işlər vəzifəli siyasətçilərdən ibarət kiçik qrupların öhdəsinə buraxılır ki, bunların da əksəriyyəti ya ştat qubernatorları, senatorları, ya da vitse-prezidentlər olur.

Corc Buşun Albert Qorun üzərində qələbəsi ilə nəticələnən 2000-ci ilin prezident seçkilərində, Qorun öz rəqibindən yarım milyondan çox səs toplasa da, məğlub olması seçki kollegiyasının müasir dövrdə hələ də münasib mexanizm olub-olmaması barədə mübahisələri daha da gücləndirdi. Əsas seçki kampaniyası faktiki olaraq seçki kollegiyası üzvlərinin (*prezidentin birbaşa seçən ştat nümayəndələrinin*) səslerini qazanmaq naminə 50 ştatda (*Kolumbiya dairəsi də daxil olmaqla*) çoxluq uğrunda mübarizə kampaniyasıdır. Bu sistemin üstünlüyü ondadır ki, hər bir ştatda «qalib hər şeyə yiyələnir» prinsipindən istifadə birliyin federal təbiətini vurğulayır və namizədləri, sadəcə, demoqrafik səsvermə blokları əsasında deyil, coğrafi miqyasda düşünməyə məcbur edir. Sistemin digər üstünlüyü ondadır ki, əgər namizədlərin rəqabət gücü bir-birinə çox yaxındırsa, onda səsələrin yenidən sayılması çox yaxın olan ştatlarda keçirilir və bütün ölkə üzrə səsvermə nəticələrinin təkrar sayılması məsələsi gündəmə çıxmır. Məhz buna görə 2000-ci ildə səsələr bütün ölkə miqyasında deyil, yalnız Florida ştatında təkrarən sayıldı. Seçki kollegiyası sisteminin naqis cəhəti isə ondan ibarətdir ki, tarixi səbəblərə görə kiçik ştatlar əhali sayına münasibətdə seçki kollegiyasında həddən artıq sayda təmsilçiliyə malikdirlər və bu da həmin ştatlardan olan səsverənlərin səsini böyük ştatlardakından daha ağır gəlməsiylə nəticələnir. Bununla belə, böyük ştatlar da özlərinin bütün səslerini

yalnız bu və digər namizədə verdikləri üçün namizədlər bütün diqqətlərini 12 ən böyük ştatın üzərində cəmləşdirməli olur və yerdə qalan, xüsusilə də irəlində və ya geridə olan ştatlara məhəl qoymurlar.

Seçki kollegiyası sistemindən istifadədə sonuncu çətinlik heç bir namizədin prezident seçicilərinin (kollegiya üzvlərinin) çoxunun səsinə qazana bilməməsinin mümkün olması ilə bağlıdır. Bu halda kimin qalib gəlməsi məsələsi Nümayəndələr Palatasında həll edilir (*burada hər ştatın bütün konqresmenlərinin səsi bir səs kimi sayılır*). Bu cür hallar 1800 və 1824-cü illərdə baş vermiş, 1876-cı ildə isə buna yaxın olmuşdur. Bütün əhalinin əksər səsinə qazanmış namizədin seçki kollegiyasında məğlubiyətə uğraması da mümkündür. 1876, 1888 və 2000-ci illərin prezident seçkiləri məhz bu cür nəticələnməmişdir.

Səlahiyyətlərin qismən bölüşdürülməsi

Konstitusiyanın müəllifləri əmin idilər ki, federal hökumət qanadları arasında səlahiyyətlər tam deyil, qismən bölüşdürülməlidir. Fransız baron de Monteskyö və ingilis Con Lokkun siyasəti nəzəriyyələrindən bəhrələnən bu müəlliflər icra, qanunverici və məhkəmə səlahiyyətlərini bir-birindən fərqləndirərək bu səlahiyyətləri həyata keçirən üç ayrıca institut yaratdılar, ancaq həmin institutlar arasında müəyyən tarazlığı saxlamaq məqsədilə onlar bəzi funksiyaların üst-üstə düşməsinə icazə verdilər.

Hər bir institut yalnız öz əsas funksiyalarını yerinə yetirməklə kifayətlənməyəcək, eyni zamanda digər institutların bəzi funksiyalarını da paylaşacaqdı. Beləliklə, prezidentin əfv səlahiyyəti olacaqdı (*hüquqi funksiya*) və o, qanunverici orqanlara bəzi tədbirlər tövsiyə edə biləcəkdik (*qanunverici funksiya*). Senat vəzifəyə təyinetmə səlahiyyətini bölüşəcəkdik (*icraedici funksiya*), Konqres isə impiçment mühakiməsi (*məhkəmə funksiyası*) vasitəsilə yüksək rütbəli şəxsləri vəzifədən kənarlaşdırma səlahiyyətinə malik olacaqdı. Məhkəmələr qanunların ümumi tətbiqi ilə bağlı qərarlar çıxara (*qanunverici funksiya*) və icraçı rəsmilərdən konkret addımlar atmağı tələb edən qaydalar

(*bildiriş və məhkəmə qətnaməsi vasitəsilə*) müəyyən edə biləcəkdik.

Səlahiyyətlərin qismən bölüşdürülməsinin təsiri ölkə idarəçiliyinin bir çox sahəsində hiss olunur. Prezident digər institutların işinin böyük bir hissəsini paylaşa bilsə də, eyni zamanda icra qanadına həvalə edilməsi güman olunan məsələlər (*məsələn, hərbi qüdrətin artırılması, diplomatiya, daxili siyasətin müəyyən edilməsi və bütöçə məsələləri*) qanunverici qanadla bölüşdürülür. Nəticə isə ondan ibarətdir ki, səlahiyyətləri dəqiqliklə bölən Konstitusiyaya dövlətin əsas qanunu olmaqdan daha çox, politoloq Edvard Korvinin dediği kimi, Amerika siyasətini istiqamətləndirmək «imtiyazı uğrunda» mübarizəyə dəvətdir.

Nəzarət və balanslaşdırma

Beləliklə, «nəzarət və balanslaşdırma» sistemi daxilində prezident idarəsinin funksiyaları elə düşünülürmüşdür ki, o, hər bir ümummilli institutun digərlərinin səlahiyyətlərini məhdudlaşdırma bilməsinə imkan versin. Prezident istər konstitusional, istərsə də siyasi əsasda Konqresin istənilən qərarına veto qoya bilər və bu veto ayrı-ayrılıqda həm Senatda, həm də Nümayəndələr Palatasında üçdə iki səs çoxluğu olmadan ləğv edilə bilər. Bu səlahiyyət prezidentə təkcə Konqresin işinə nəzarət etmək deyil, həm də ona qanunverici maraqları öz prioritetlərinə uyğun şəkildə qabaqcadan «balanslaşdırmaq» imkanı verir (*xüsusilə də əgər Konqresə müxalifət partiyası nəzarət edirsə*), çünki o, əvvəlcədən qanunverici orqanın qəbul edəcəyi sənədə veto qoyacağı barədə xəbərdarlıq edə bilər.

Buna görə də Konqres hər hansı bir qərarı çıxarmazdan qabaq onun vetoya məruz qalmaması üçün prezidentin düşüncələrini nəzərə ala bilər. Prezident federal məhkəmələr üzərində nəzarətini həmin məhkəmələrin və Ali Məhkəmənin yeni hakimlərini təyin etmək səlahiyyəti vasitəsilə həyata keçirir: bu səlahiyyətin yekun təsiri ondan ibarətdir ki, prezidentin təyin etdiyi hakimlərin sayı çoxaldıqca federal məhkəmələrin Konstitusiyaya və qanun maddələrini onun düşüncəsinə

uyğun şərh etməsi şansı çoxalır.

Ancaq nəzarət və balanslaşdırma sistemi prezidentin də müstəsna səlahiyyətlərini məhdudlaşdırır. Məsələn, prezidentin icra sərəncamı mövcud qanun müddəaları ilə uyğunluq təşkil etməlidir, əks halda onun tətbiqi federal məhkəmələr tərəfindən dayandırılacaqdır. Prezidentin yüksək vəzifələrə təyinatları səs çoxluğu ilə Senatın razılığı alındıqdan sonra reallaşa bilər. Prezidentin xarici ölkələrlə sazişlər bağlamaq səlahiyyəti Senatda üçdə iki səsə əldə edilən «məsləhət və razılıq»dan asılıdır. Prezidentin istənilən icra sərəncamı, yaxud icra sazişi (*xarici ölkə ilə bağlanan*) məhkəmə baxışından keçməlidir, çünki həmin sərəncamın Konstitusiyaya zidd etibarəsiz olduğunu elan etmək federal məhkəmənin səlahiyyətinə aiddir.

İmpiçment və vəzifədən kənarlaşdırma

Prezident üzərində ən mühüm nəzarət «ağır cinayətə və inzibati qanun pozuntusuna» görə impiçment proseduruna məruz qalmanı və vəzifədən kənarlaşdırmanı nəzərdə tutan «əlavə ehtiyat tədbirlərindən» ibarətdir. Bu «ağır cinayət və inzibati qanun pozuntusu» Böyük Britaniya təcrübəsindən götürülən hüquqi termindir və lord Blekstounun İngiltərə Qanunu üzrə Şərhlərinə əsaslanır. Blekstouna görə, «ağır cinayət», vətənin xəyanət kimi, dövlətə qarşı törədilən cinayətləri nəzərdə tutur, «ağır inzibati qanun pozuntusu» isə böyük həcmli korrupsiya və yarıtmaz idarəçilik deməkdir. Amerikanın konstitusiyaya sistemi qanunverici orqanın etimadını doğrultmamağa görə (*parlamentar sistemlərdə olduğu kimi*) vəzifədən çıxarılmanı nəzərdə tutmur.

Prezidentə qarşı impiçment (*ittiham irəli sürülməsinə bərabər vəziyyət*) Nümayəndələr Palatasında əksəriyyətin səs çoxluğu ilə qaldırılır. Bundan sonra onun işinə ABŞ Ali Məhkəməsi sədrinin hakimiyyəti ilə Senatda baxılır. Bu işə görə cəza yalnız vəzifədən çıxarılmaqla məhdudlaşır. Amma impiçmentdə günahkar elan edilməsi və yaxud təmizə çıxarılmasından asılı olmayaraq həmin prezident qanun məhkəməsinə cəlb edilə və mühakimə oluna bilər.

Konstitusiyaya müəllifləri belə hesab

edirdilər ki, impiçment proseduru-
nu çətinləşdirməklə ondan çox nadir
hallarda istifadə olunmasını təmin
etmək olar və onlar bu qənaətlərinə
haqlı idilər. Amerika tarixində yalnız
üç prezident impiçmentlə üz-üzə
qalıb: Endrü Conson 1868-ci ildə
vəzifə təyini haqqında qanunun müd-
dəalarını pozmaqda ittiham edilərkən
yalnız bir səs çoxluğu ilə bəraət almış-
dır; (*həmin qanunun tələbinə görə, Senat yeni kabinet üzvünün təyini-
natına razılıq verənə qədər preziden-
t əvvəlki kabinet üzvünü işdən çıxara bilməz*); Riçard Nik-
son Uotergeyt qalmaqlı ilə əlaqədar
cinayəti ört-basdır etdiyinə görə
Nümayəndələr Palatasının Ədliyyə
Komitəsi ona qarşı impiçment iddiası
qaldırdıqdan sonra 1974-cü ildə iste-
fa vermişdir. Bill Klinton isə mülki

Konqres və Amerika xalqı qarşısında
bəraət qazandırmaq üçün həm onların
qanuniliyini (*öz səlahiyyətlərini
icra etmək hüququ*), həm də doğru-
luğunu (*öz siyasətlərinin müdrikli-
yini*) müdafiə etməyə çalışırlar.

Ölkənin formalaşdığı ilk dövrlərdən
başlayaraq müstəsna səlahiyyətə isti-
nad bir çox mürəkkəb mübahisələri
yoluna qoyub. Məsələn, Corc Vaşinq-
ton, Konstitusiyada ona belə bir sə-
lahiyyət verilməyə, 1790-cı illərin
əvvəllərində Böyük Britaniya–Fransa
münaqişəsində ABS-ın neytrallığını
təkbəşinə elan etmişdi. Konstitusiyada
milli hökumətə ərazi satın almaq
barədə heç bir xüsusi səlahiyyət veril-
mədiyi halda Tomas Cefferson 1803-
cü ildə Fransadan Luiziana ərazisini

rini aşmasını nəzərdə tutur.

Franklin Ruzvelt də Birləşmiş Ştatla-
rın II Dünya müharibəsinə qoşulması
ərəfəsində bu cür müstəsna səlahiyyətlər-
lərdən yararlanmışdır. O, Böyük Bri-
taniya ilə köhnəlmiş qırıq təyyarələri
hərbi-dəniz bazalarına dəyişdirmək
barədə icraçı saziş bağlamışdı; bu ma-
nevr isə Britaniyanın Şimali Atlantika-
dakı mühafizə dəstələrinin döyüş sur-
satı ilə təmin olunmasına xeyli kömək
etmişdi. Müqavilədən fərqli olaraq,
icraçı sazişin qüvvəyə minməsi Senat
üzvlərinin üçdə ikisinin razılığını tələb
etmədiyi üçün Ruzvelt öz müstəsna
səlahiyyətinə əsaslanaraq beynəlxalq
razılaşmanın bu növündən istifadə
etmişdi.

Prezident müstəsna səlahiyyətdən
istifadə edib uğur qazananda «front-
lash» effekti yaranır – partiyası və



məhkəmədə yalan ifadə verərək əda-
lət məhkəməsinin işini çətinləşdirdiyi
üçün 1999-cu ildə Nümayəndələr
Palatası tərəfindən impiçment prose-
duruna məruz qalmışdır.

Müstəsna səlahiyyət

Prezident hakimiyyətinin Konstitusi-
ya ilə məhdudlaşdırılmasına və digər
institutlarla əlaqəli işləməyin çətin-
liklərinə baxmayaraq, prezidentlərin
həmişə vəziyyətdən çıxış yolu tapmaq
imkanları var. Bəzən onlar Konstitusi-
yanı özləri bildiyi kimi şərh edərək
geniş müstəsna səlahiyyətlərə malik
olduqlarını iddia edirlər. Bu səlahiyyət-
lərlə silahlandıqdan sonra ciddi siyasi
mübahisələri həll etmək, böhranları
idarə etmək üçün təkbəşinə qərarlar
qəbul edir və sonra bu hərəkətlərinə

satın almışdı.

Endrü Cekson öz kabinet üzvlərini
işdən çıxarmaq səlahiyyətinə malik
olduğunu sübuta yetirmiş və presi-
dent məqamının icra departamentləri
arasında üstün mövqedə dayandığını
təsdiq etmişdir. Hərçənd Konstitu-
siyada kabinet üzvlərini vəzifədən
azad etmək səlahiyyəti barədə heç nə
deyilmir.

Avraam Linkoln isə o qədər geniş sə-
lahiyyətlərdən istifadə etmişdir ki, son-
rular politoloq Klinton Rossitter onun
prezidentliyini «konstitusiyalı diktator-
luq» adlandırmışdı; burada «konstitusi-
yalı» sözü o mənada işlənmişdir ki,
aralıq seçkilər və prezident seçkiləri
Vətəndaş müharibəsinin ən qaynar
çəğində keçirilmişdi; «diktatura» sözü
isə milli böhran dövründə Linkolnun
bəzən qanun və Konstitusiyanın hədlə-

Amerika xalqı onun ətrafında birləşir,
müxalifət isə adətən parçalanaraq nü-
fuzunu itirir; qaldırılan təşəbbüs bir
çox hallarda sonradan qanunverici və
hüquqi tədbirlər əsasında ratifikasiya
olunur və legitimləşdirilir. Bunun
əksinə olaraq, Koreya müharibəsi
zamanı prezident Trumenin poladəritmə
zavodlarını dövlətə tabe etməsi və
prezident Niksonun daxili proqramlar
üçün ayrılmış fondları müsadirə
etməsi halında olduğu kimi, gördüyü
işlər məhkəmə tərəfindən nəzarətə gö-
türülən prezident «backlash» effekti
ilə üzləşir; belə vəziyyətlərdə Konqres
prezidentin müstəsna səlahiyyətlərdən
istifadə edə bilməsini çətinləşdirən
qanunlar qəbul edir. Məsələn, Nikson
məhkəmələrdə uğursuzluğa düşər
olduqdan sonra vəsait ayrılmaları ilə
bağlı Konqresdə qəbul edilən qərarla-

rın prezident tərəfindən ləngidilə və ya dəyirşdirilə bilinməsi üçün Konqresin təsdiqini tələb edən qanun qüvvəyə mindi.

Prezidentlər Lindon Conson və Nikson dövründə Vyetnamda müharibə aparılması prezidentin müharibə ilə bağlı səlahiyyətlərinə qarşı «backlash»la və 1973-cü ildə «Müharibə səlahiyyətləri haqqında» Qanunun qəbul edilməsi ilə nəticələndi. Bu qanunla Konqres özünə müəyyən şəraitlərdə prezidentdən qoşunları geri çağırmağı tələb etmək səlahiyyətini verdi. Lakin federal məhkəmələr prezidentdən qoşunları geri çağırmağı tələb edən qərarlar çıxarmaqdan imtina etdilər, halbuki Konqres üzvləri tərəfindən Reyqan, Buş və Klintonə qarşı bir neçə məhkəmə işi açılmışdır. Əvəzində məhkəmələr belə bir qərar çıxardılar ki, Konqres vahid bir qurum kimi özü iddia qaldıra bildiyi üçün ayrı-ayrı üzvlərin iddiası təmin olunmamalıdır.

Daxili siyasətdə liderlik

Cətin iqtisadi dövrlər və yaxud hərbi böhranlar istisna edilməklə, prezidentlər adətən hakimiyyətə gələrkən dəyişikliklər etmək üçün elə də böyük mandata malik olmurlar. Onların «cığırdaşlar» («coat-tails» – prezidentə səs verənlərin eyni zamanda onun partiyasından Konqres üzvlüyünə seçilmək istəyənlərə də səs verməmələri praktikası) baxımından da imkanları o qədər geniş olmur və öz partiyalarından olan qanunvericilərin əksəriyyəti adətən müvafiq prezidentin Konqres üzrə seçki dairələrində qazandığı qələbədən daha böyük qələbə ilə (və adətən daha çox səsə) üzvlüyə seçilir.

Bundan başqa, prezidentlər Konqresin hakimiyyət strukturuna nəzarət etmirlər; nə Nümayəndələr Palatasının, nə Senatın liderini, nə daimi komitələrin tərkibini və yaxud komitə rəhbərlərini onlar müəyyənləşdirir. Onlar, həmçinin, partiyadan olan qanunvericilərin partiya strategiyasını müəyyənləşdirmək üçün getdikləri qapalı iclaslara da rəhbərlik etmirlər.

Prezidentlər növbəti seçkilərə qədər – dörd il müddətinə fəaliyyət göstərirlər. Təkrar seçilmək perspektivləri haqqında düşündükləri üçün onlar, adətən, bu müddətin birinci iki ilində qurban tələb edən tədbirləri həyata ke-



çirməyə çalışırlar ki, qalan iki il ərzində növbəti seçkilər naminə onlara səs verənlərə daha «yaxşı» şeylər təklif edə bilsinlər. Beləliklə, əgər ciddi, qeyri-populyar tədbirlərin həyata keçirilməsinə ehtiyac varsa, onda onlar həmin tədbirləri öz müddətlərinin ilk illərində təklif edirlər. Bunun əksinə olaraq, Konqresin üzvləri ya iki, ya da altı illik müddətə seçilir: Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə üçdə bir hissəsi prezident səlahiyyətləri müddətinin sonuna iki il qalmış təkrar seçkiyə gedirlər. Bu səbəbdən prezidentin ciddi və qeyri-populyar tədbirlərə müraciət etməsi aralıq seçkilərində öz partiya üzvlərini təhlükə qarşısında qoya bilər.

*II Dünya müharibəsi
başlandıqı vaxtdan
prezidentlər xarici
siyasət məsələlərini
istiqamətləndirməkdə
onların səlahiyyətini
genişləndirən və Konqresin
bu siyasətlərə təsir
göstərmək və ya qadağalar
qoymaq səlahiyyətini
zişlədən bir neçə
təməyüldən uğurla
bəhrələnmişlər.*

Prezident partiyası, demək olar ki, həmişə aralıq seçkilərində Konqresdəki yerlərin bir qismini itirir. Bir qayda olaraq prezident partiyası Konqresdə prezidentlik müddətinin ikinci ilində 20-yə, altıncı ilində isə 40-a qədər yer itirir. Bu tendensiyanın qarşısını almaq üçün prezident çox az şey edə bilər. Əgər o öz vəzifəsini uğurla icra edərsə, bu, çox nadir hallarda aralıq seçkilərində öz partiyasının üzvləri üçün dəstəyə çevrilir; əgər o

öz vəzifəsini pis icra edərsə, bu onun partiyasına səs verənlərin müxalif partiyaya səs verməsiylə nəticələnməyə bilər. Bu halda prezident partiyasının daha zəif üzvləri prezidentin özünün təkrar seçilmə şansına maneə kimi qəbul edilə bilər.

Vəzifəyə gəldikləri birinci ildə nə etməli olduqları barədə ən az məlumat və təcrübəyə malik olmalarına baxmayaraq, nə qədər paradoksal görünsə də, adətən prezidentlər məhz həmin ildə öz istədiklərinin çoxuna nail olurlar («bal ayı» dövrü). Müəyyən təcrübə topladıqca onlar öz məqsədlərinə nail olmaq üçün daha yaxşı ideyalara malik olsalar da, təklif etdikləri proqramları Konqresdə müdafiə edənlərin sayca xeyli azalmasına özləri də məəttəl qalırlar. Beləliklə, onların Konqreslə uğurlu münasibət reytingi adətən vəzifə müddəti sona yaxınlaşdıqca son dərəcə zəifləyir. Vəzifə müddətlərinin sonuna yaxın, xüsusilə də Konqresə müxalifət partiyası nəzarət etdiyi hallarda prezidentlərin büdcə ilə əlaqədar verdikləri təkliflər, o cümlədən yüksək vəzifə və federal məhkəmə təyinatları Kapitoliya yolunda «ölü vəziyyətə» düşür.

Federalizm

Amerika sistemi unitar olmaqdən daha çox federal sistemdir. Bu o deməkdir ki, qubernatorlar və ştatların qanunverici orqanları ştat vətəndaşlarının suverenliyini təmsil etməklə ştat və ümumdövlət suverenliyi sistemini yaratmış olurlar. Konstitusiyanın VI maddəsinə əsasən, ümummilli suveren hakimiyyət ali hakimiyyətdir; çünki milli konstitusiya, qanun və sazişlər ştat konstitusiyası və ştat qanunları üzərində üstün mövqeyə malikdir. Bundan əlavə, ştat və eləcə də ümumdövlət rəsmilərindən içdikləri vəzifə andına görə – hətta bu, onların öz ştat konstitusiyaları və qanunları bahasına olsa belə – milli konstitusiya və qanunlara əməl etmələri tələb olunur. Bununla belə, ştat rəsmiləri ölkə prezidentinin və milli hökumət departamentlərinin nəzarəti altında deyillər. Prezident tərəfindən dəstəklənən bəzi proqramları tamamilə federal məmurlar həyata keçirsə də, Ağ ev tərəfindən himayə edilən daxili proqramların böyük bir qismi uğurlu

nəticələr əldə etmək üçün ştat, qraflıq və yerli məmurlarla əməkdaşlığı tələb edir. Onların prioritetləri adətən prezidentinkindən fərqli olduğu üçün çox vaxt milli proqramlar yerli şəraitə uyğunlaşdırmaq naminə federallaşdırılır və yerləşdirilir.

Diplomatik və milli təhlükəsizlik siyasətində liderlik

II Dünya müharibəsi başlandığı vaxtdan prezidentlər xarici siyasət məsələlərini istiqamətləndirməkdə onların səlahiyyətini genişləndirən və Konqresin bu siyasətlərə təsir göstərmək və ya qadağalar qoymaq səlahiyyətini zəiflədən bir neçə təmayüldən uğurla bəhrələnmişlər.

Franklin Ruzvelt və onun xələfləri «soyuq müharibə» əleyhdarları barədə zəruri kəşfiyyat məlumatlarına nəzarət edirdilər və tez-tez Konqres üzvlərini inandırirdilər ki, onlar milli təhlükəsizlik məsələlərinə onun xeyri naminə şübhə ilə yanaşmağa məcburdurlar. Prezidentlər II Dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Konstitusiyanın onlara verdiyi iddia etdikləri müstəsna və Konqresin onlara həvalə etdiyi çox geniş səlahiyyətlərdən istifadə etmişlər.

Xarici məsələlərdə prezident səlahiyyətlərinin bu yüksəlişi bəzi müşahidəçilərin «imperiya prezidentliyi» adlandırdıqları Lindon Conson və Riçard Nikson dövründə kulminasiya nöqtəsinə çatmışdır. Bu dövr onların Vyetnamda müharibə aparmaq üçün müstəsna səlahiyyətlərdən geniş istifadə etdiklərinə görə belə adlandırılmışdır.

Hərbi əməliyyatların ilkin vüsəti Konqres üzvlərinin çoxunu və Amerika xalqını ABŞ dövlətinin məqsədləri barədə qeyri-nikbin fikirlərə gətirib çıxarmışdı; bunun ardınca Laos və Kambocada hərbi əməliyyatların genişlənməsi də müstəsna səlahiyyətlərlə bağlı idi. Nəhayət, Konqres 1973-cü ilin yayında Hind-Çində aparılan hərbi əməliyyatların maliyyələşdirilməsini dayandırdı (*bu vaxt Kamboca hələ də bombalanırdı*). Ancaq o, yalnız Paris Sülh Sazişi ABŞ-ın Vyetnamdakı döyüş əməliyyatlarına son qoyduqdan sonra bu barədə qanun aktı qəbul etdi.

Bundan sonra «imperiya prezidentliyi»-nə qarşı mənfii əhval-ruhiyyə rəsmi şəkildə müharibə elan edilməsi-



nin tələb olunmadığı hallarda Amerika

Silahlı Qüvvələrinin hərbi əməliyyat zonalarına göndərilməsində Konqresin rolunu təmin edən (*1973-cü il Müharibə Səlahiyyətləri Aktı*) və məxfi fəaliyyətlə bağlı xüsusi kəşfiyyat əməliyyatları barədə Konqresin məlumatlandırılmasını tələb edən (*1980-ci il Kəşfiyyətə Nəzarət Aktı*) qanunların qəbul olunması ilə nəticələndi. Bundan əlavə, xarici ölkələrlə bağlanan icra sazişlərinin Konqresdən gizli saxlanılmamasını və Birləşmiş Ştatların milli öhdəliyinin həm Konqres, həm də prezidentdən açıqlamalar tələb etdiyini təmin edən digər qanunlar da qəbul olundu.

1980-ci illərdə demokratların çoxluqda olduğu Konqres respublikaçı prezidentin Mərkəzi Amerikaya hərbi müdaxiləsinə xeyli çətinliklər yaratdı; 1990-cı illərdə isə respublikaçı Konqres demokratlardan olan prezidentə çoxtərəfli təsisatlar və Birləşmiş Millətlər Təşkilatına görə rüsumların tutulması yolu ilə məhdudiyətlər tətbiq etdi.

Vyetnam müharibəsindən sonrakı dövr bəzən «postmodern» prezidentlik dövrü – xarici məsələlərdə partizanlığa və Konqresin icra təşəbbüslərindən asılılığına son qoyulması ilə əlamətdar olan bir dövr kimi nəzərdən keçirilir. Bu gün həm xarici, həm də daxili məsələlərdə prezident hökmən Konqresin dəstəyini, ən azı, razılığını almalıdır, əks təqdirdə onun təşəbbüslərinin ömrü uzun olmaya bilər. Daxili məsələlərdə olduğu kimi, bu o deməkdir ki, prezidentin öz mütləq səlahiyyətlərinə güvənməsindən daha çox inandırmaq qabiliyyəti onun yeritdiyi siyasətlərin uğur qazanmasında, yaxud iflasa uğramasında həlledici rol oynayır.

Ümumi prinsiplər

Amerikanın prezident hakimiyyəti ilə bağlı təcrübəsi başqa dövlətlər üçün də yararlı ola bilər. Daha geniş mənada həmin hakimiyyət Konqresi və Amerika xalqını dövlət siyasətindəki əhəmiyyətli dəyişiklikləri dəstəkləməyə «inandırmaq gücündən» ibarətdir və bu sistem kvazi-parlament üsulu ilə işləyir. Ancaq prezidentlik həm

də müstəsna səlahiyyət ələtidir. Bu ələt o zaman işə düşür ki, yalnız məhdud partiya və ictimai dəstəyə malik vəzifə sahibi ölkədə yaranmış böhranlı vəziyyəti yoluna qoymaq üçün Konstitusiyanın ona verdiyi səlahiyyətlərdən məhdud dövr ərzində istər-istəməz istifadə etməyə məcbur qalsın. 1832-ci ildə prezident Cekson Cənubi Karolinanı federal gömrük qanunlarını pozmaqdan xilas edərək belə olmuşdur; 1861-ci ildə Linkolnun qiyamçı ştatlara qarşı federal qanunu tətbiq etməsi və beləliklə də Vətəndaş müharibəsinin sona çatdırılmasını sürətləndirməsi də buna yaxşı misaldır. Franklin Ruzvelt də 1940 və 1941-ci illərdə Ox dövlətlərinə qarşı Britaniya və Rusiya ilə ittifaqı möhkəmləndirərək bu səlahiyyətdən istifadə etmişdir.

Bu təcrübələr Amerika Konstitusiyası dilinin ikili məna daşmasının faydalılığını nümayiş etdirir – bu ikimənalılıq icra qanununun əl-qolunu bağlayan və qəti tədbirlər görməyi əngəlləyən konkret məhdudiyətləri nəzərdə tutmadığı və böhranlı vəziyyətlərdə yalnız qeyri-müəyyən məhdudiyətlər tələb etdiyi üçün səlahiyyətlərdən daha geniş şəkildə istifadə etməyə imkan verir. Ancaq demokratik cəmiyyətdə icraedici hakimiyyətlə bağlı əsas suallar açıq qalır: insanlar geniş, müstəsna səlahiyyətlərlə silahlanmış icraçının diktatora çevrilməsinin qarşısını necə ala bilərlər? Cəmiyyət icraedici hakimiyyətdən sui-istifadə hallarını necə aradan qaldıra bilər? Məhdud səlahiyyətli konstitusional və demokratik dövlətin qorunub saxlanması ilə bağlı amerikan ideyası bu prinsiplərdən ibarətdir: hakimiyyətin digər institutların gündəlik siyasi məsələlərin həllində iştirak edə biləcəkləri şəkildə qismən bölüşdürülməsi; legitimliyinə qanunvericilik və məhkəmə baxışı olmadan heç bir hakimiyyətin uzun müddət fəaliyyət göstərə bilməməsi üçün onlara nəzarət edilməsi və balanslaşdırılması; federalizm – yəni milli institutlar işləməyəndə ştatların fəaliyyət göstərə bilməsi və demokratiya – yəni prezident və onun partiyasının təsbit olunmuş intervallar ərzində öz elektoratu qarşısında hesabat verməli olması. Həqiqi parlament sistemində çıxılmaz vəziyyət və siyasi böhran halları hökumətə etimadsızlıq və ya yeni seçkilərin çağırılması vasitəsilə aradan qaldırılır.

bilər. Əvvəlcədən təsbit olunmuş prezidentlik müddəti və seçki vaxtlarına əsaslanan Amerika sistemində də çıxılmaz və yaxud pat vəziyyəti təhlükəsi həmişə vardır, amma onlar ya müstəsna səlahiyyətdən uğurlu istifadə, ya da prezidentlə Konqres və ictimai rəy arasında konsensus yaradılması yolu ilə aradan qaldırıla bilər.

Bütün bunlarla bərabər, prezident idarəsi müəyyən siyasi mədəniyyət daxilində prezident kürsüsündən asılı şəkildə fəaliyyət göstərsə də, malik olduğu icra səlahiyyətlərinə son dərəcə diqqətlə yanaşır.

Hakimiyyətin ayrı-ayrı qanadlar arasında bölüşdürülməsi sistemi daxilində prezident idarəsi ölkənin suverenliyini özündə təcəssüm etdirmir. Prezidentlər mütləq monarxlar deyillər və qanundan yüksəkdə dayanırlar: məhkəmələrin müəyyən etdiyi qaydalara görə, heç bir prezident vəzifədə olduğu müddətdə ona qarşı şəxsi iddia qaldırılmasından sığortalanmayıb və hakimlər tələb edərsə, onlar məhkəmədə şahid ifadəsi verməlidirlər və məhkəmədə mühakimə olunla bilərlər. Prezidentə qarşı birba-

şa təhlükə törədən şəxsləri axtarmaq və həbs etmək üçün məxfi xidmət orqanına icazə verən qanunlarımız mövcud olsa da, prezident vəzifəsinə və bu vəzifənin sahibinə qarşı hörmətsizliyin cinayət olduğunu göstərən qanunlarımız yoxdur və heç bir qanun mətbuatın və müxalifət partiyalarının birbaşa prezidenti, yaxud onun administrasiyasını tənqid etməsinə mane olmur. Amerika siyasi sistemində prezident səlahiyyətinə böyük hörmətin, eyni zamanda bu səlahiyyətin icrasına sağlam şübhənin mövcudluğu, yəqin ki, prezident idarəsini Konstitusiya hüdudları çərçivəsində saxlamağın ən əhəmiyyətli faktorlarından biridir. ■

Əlavə oxu üçün ədəbiyyat:

Richard J. Ellis, ed., Founding the American Presidency (Rowman and Littlefield, 1999)
Louis Fisher, Constitutional Conflicts Between Congress and the President (Princeton University, 1985)

Charles O. Jones, The Presidency in a Separated System (The Brookings Institution, 1994)

Richard E. Neustadt, Presidential Power and the Modern Presidents (Free Press, 1991)

Richard M. Pious, The Presidency (Allyn and Bacon, 1996)

Robert Y. Shapiro, et. al., eds., Presidential Power (Columbia University Press, 2000)

Robert J. Spitzer, President and Congress (McGraw-Hill, 1993)

məqalələri DEMOKRATIYA



ABŞ Dövlət Departamentinin Beynəlxalq
Informasiya Proqramları Şöbəsi

<http://usinfo.state.gov>

Produced by Regional Program Office, Vienna
(Democracy Paper no. 7/Azeri)